

A.O.MAKOVELSKİNİN TƏDQİQATLARINDA ORTA ƏSRLƏRDƏN YENİ DÖVRƏDƏK QƏRB FƏLSƏFƏ TARİXİ

Zaur RƏŞİDOV,

AMEA-nın Fəlsəfə və Sosio logiya İnstitutunun

"Azərbaycan fəlsəfə tarixi" şöbəsinin

böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru,

zaur20@mail.ru

Xülasə. XX əsr Azərbaycan fəlsəfə tarixçiləri arasında Qərbi Avropa dünyagörüşü sistemlərinin tədqiqatçılarından biri də Aleksandr Osipoviç Makovelski olmuşdur. Onun Qərb fəlsəfə tarixinin müxtəlif dönəmlərinə yanaşma metodları fərqli olsa da, bütün bunların əsasında sistemli araştırma metodudur. Makovelski fəlsəfə tarixini ardıcıl bir şəkildə, məntiq tarixi kimi də nəzərdən keçirir. Bu məqam isə öz növbəsində Qərb fəlsəfəsinin onun tərəfindən təhlil edilən mərhələləri haqqında dolğun mənzərənin formallaşmasında son dərəcə effektiv üsuldur. Eləcə də Makovelskinin Qərb fəlsəfə tarixini aydın şəkildə və anlaşılan bir dildə şərh etmə bacarığı da önəmli amillərdəndir. Sovetlər zamanı Qərb fəlsəfə tarixi, xüsusən də antik yunan fəlsəfəsi ilə bağlı çoxsaylı tədqiqatlarda Makovelski irsnə istinadlar da birbaşa bu qəbildən olan üstün məziyyətlərin göstəricisidir. Makovelskinin peşəkarlığından irəli galən bu kimi amillər həm də Sovet dönəməi Azərbaycanda Qərb fəlsəfə tarixinin tədqiqi və tədrisinə də müsbət mənada təsir göstərmişdir. Makovelskinin Sovet dövründə əksər fəlsəfə tarixçilərimizin yetişməsində və həmin dönəmdə Azərbaycanın əsas tədris müəssisələrindəki pedoqoji fəaliyyəti də təqdırəlayıqdır.

AÇAR SÖZLƏR: sxolastika, realizm, nominalizm, skeptisizm, panteizm, sinqulyarizm, aqnostisizm, panlogizm.

Заур Рашидов

**ИСТОРИЯ ЗАПАДНОЙ ФИЛОСОФИИ ОТ СРЕДНЕВЕКОВЬЯ
ДО НОВОЙ ЭПОХИ В ИССЛЕДОВАНИЯХ
А.О.МАКОВЕЛЬСКОГО**

Резюме. Среди азербайджанских историков философии XX века, одним из исследователей, многочисленных западноевропейских мировоззренческих систем, был Александр Осипович Маковельский. Не смотря на то что, его подходы к различным периодам истории западной философии, отличаются своими разнообразиями, в основе всех этих методов лежит метод систематического исследования. Маковельский, последовательно излагает историю философии, как историю логики. Этот момент, в свою очередь, является чрезвычайно эффективным способом формирования целостной картины, анализируемой им этапов западной философии. Кроме того, способность Маковельского интерпретировать историю западной философии, ясным

и понятным языком, также является одним из важных факторов. В советский период в многочисленных исследованиях по истории западной, в частности, по древнегреческой философии, ссылки на богатое наследие Маковельского, также прямо указывают на его столь высокие достоинства в области философии. Подобные факторы, вытекающие из профессионализма Маковельского, также оказали положительное влияние на изучение и преподавание истории западной философии в Азербайджане советского периода. А также, заслуживает похвалы и педагогическая деятельность Маковельского в основных учебных заведениях Азербайджана и подготовка большинства наших историков философии в советской эпохе.

КЛЮЧЕВЫЕ СЛОВА: scholasticism, realism, nominalism, skepticism, pantheism, singularism, agnosticism, panlogism.

Zaur Rashidov

THE HISTORY OF WESTERN PHILOSOPHY FROM THE MIDDLE AGES TO THE NEW AGE IN THE STUDIES OF A.O.MAKOVELSKY

Summary. Among the Azerbaijani historians of philosophy of the XX century, one of the researchers of numerous Western European worldview systems was Alexander Osipovich Makovelsky. Despite the fact that his approaches to various periods of the history of Western philosophy differ in their diversity, the basis of all these methods is the method of systematic research. Makovelsky consistently expounds the history of philosophy as the history of logic. This moment, in turn, is an extremely effective way of forming a whole picture of the stages of Western philosophy analyzed by him. In addition, Makovelsky's ability to interpret the history of Western philosophy in a clear and understandable language is also one of the important factors. In the Soviet period, in numerous studies on the history of Western, in particular, on ancient Greek philosophy, references to the rich legacy of Makovelsky also directly indicate his high achievements in the field of philosophy. Similar factors stemming from Makovelsky's professionalism also had a positive impact on the study and teaching of the history of Western philosophy in Azerbaijan during the Soviet period. And also, the pedagogical activity of Makovelsky in the main educational institutions of Azerbaijan and the training of most of our historians of philosophy in the Soviet era deserve praise.

KEY WORDS: scholasticism, realism, nominalism, skepticism, pantheism, singularism, agnosticism, panlogism.

Giriş

Felsefə elminin müxtəlif qolları, ümumdünya felsefə tarixindəki əsas dünyagörüşü sistemləri, felsefi təlimlərdəki başlıca ideyalar, dövrlərarası variqliqlarla və felsəfədə dövrdən-dövrə ənəmlı fikir keçidlərini izləməkdə akademik Aleksandr Osipoviç Makovelskinin (1884-1969) apardığı çoxsaylı fundamental tədqiqatlarının rolü son dərəcə ənəmlidir. A.O.Makovelski çoxşaxəli araşdırmalarında, felsefə tarixi bağlamında psixologiya və ümumilikdə məntiq tarixinin genezisini də tədqiq etmişdir. Sovet dönməndə Azərbaycanın ozamankı elm ocaqlarında felsefənin, demək olar ki, bütün sahələrinin tədrisində, xüsusən də felsefə tarixinin zəruri bir elm kimi inkişafında onun əməyi böyükdür. A.O.Makovelskinin əsərlərində problem

qismində qoyularaq təhlil olunan müxtəlif felsəfi məsələlərə münasibətdə onun özünəxas və son dərəcə aydın məntiqilə yanaşı, tədqiqatları boyunca gözlənilən olduqca sistemli yanaşma üslubu da təqdirəlayıqdır. Bu və bu qəbildən olan digər üstün məziyyətlərlə A.O.Makovelski Sovet dönməndə nəinki Azərbaycanda, eləcə də Azərbaycandan kənarda tanınmış alimlərdən biri olmuşdur. Antik dövr felsəfəsinin araşdırılması üzrə böyük mütəxəssislərdən hesab olunan A.O.Makovelskinin bu dönmənin irləsinə həsr edilmiş bütün əsərləri Sovetlər dönməndə əsas tədris vasitələri qismində istifadə edilmişdir. Heydər Hüseynov, Möhbəli Qasimov və digər görkəmli Azərbaycan alimlərinin yetişməsində də A.O.Makovelskinin əməyi böyük olmuşdur.¹

Sxolastika dövrü

Orta əsrlər Qərb felsəfəsinin əsas mərhələlərindən olan sxolastika² dövrü və bu dövrün ən tanınmış sxolastlarının dini-felsəfi sistemlərinə nəzər salan Makovelski yazır ki, "sxolastik felsəfənin ən görkəmli nümayəndələrindən biri olan Pyer Abelyar (1079-1142) dinin (xristianlığın katolik qolu-Z.R.) ümumilikdə əqlə, rasional dəllillərə söykənməsinin mü Hümlüyünü əsaslandırmışa çalışmaqla, həmin dövrün digər məşhur sxolasti olan Anselm Kenterberiliyə (1033-1109) qarşı çıxırdı" [1, s.261]. "Sxolastikanın son dövrünün ən tanınmış nümayəndələrindən Uilyam Okkam (1285-1347) isə əksinə, inam və biliyin bir-birindən ayrılmasıın zərurılıyını öncə çəkirdi. O, həm də hesab edirdi ki, teologiya ilə felsəfə arasında ümumi və ortaq heç nə yoxdur" [1, s.274]. Makovelski Qərbi Avropanın erkən (VIII-XII) və son (XIV-XV) dövr sxolastikasının bu iki böyük alimi arasındaki düşüncə fərqliliyini, fikir müxtalifliliyini təsadüfən öncə çəkmir. O, ümumilikdə "məktəb felsəfəsi"nin təhliliində belə bir nəticə çıxarıır ki, sxolastika əvvəl xristian dininin təqdim etdiyi formada, xristianlaşdırılmış şəkildə şəhər edilən Aristotel və Platon təlimlərinə əsaslanmışdır. Daha sonra sxolastlar antik dövr klassiklərinin birbaşa öz əsərlərinə müraciət edərək, müstəqil şəkildə onların yaradıcılıqları ilə tanış olmağa, əsərləri, dünyagörüşləri barədə sərbəst mühakimə yürütməyə, antik felsəfə klassiklərinin ideyalarını olduğu formada dərk edərək şəhər etməyə başladılar. Antik felsəfə, xüsusən də bu felsəfənin klassik mərhələsində yaşamış filosoflar haqqında artıq öz düşüncələrini özləri müstəqil olaraq formalasdırmağa çalışıdilar.

Qeyd etmək lazımdır ki, VIII-XV əsrləri əhatə edən sxolastika felsəfəsinin ən müüm cəhətlərindən biri də bu dövr filosoflarının hərtərəflı biliklərə və dövrləri üçün məlumatın müxtəlif sahələrinə dərindən bələd olmalarıdır. Bu cəhətdən Makovelski də XIII əsr "sxolastikanın tərəqqi dövrünün nümayəndələrini summistlər, yəni hərtərəflı biliyə sahib olanlar adlandırır" [1, s.264]. Fikrimizcə, Makovelskinin qeyd etdiyi bu kimi cəhətlər Qərbi Avropa felsəfəsinin sxolastika dövrünün son mərhələsində yaşayan filosoflarının, bütövlükdə antik felsəfənin kilsə tərəfindən təhrif olunan bir çox mühüm elmi-felsəfi məqamlarına yenidən baxılmasını qəcilməz etdi. Bu da öz növbəsində, felsefə fikir tarixində növbəti yeni və daha proqressiv mərhələlərə yol açmış oldu. Məlumdur ki, felsefə fikir tarixində hər bir dövr, yaxud yeni mərhələ digər dövr və mərhələlər üçün zəruri keçiddir. Bir növ, birindən o birinə olan mənəvi körpüdür. Bu mənada Makovelskinin təqdim etdiyi felsefə tarixindəki dövrləşmələri və bu dövrləşmələrdəki mühüm keçidləri izləmək maraqlı olduğu qədər, həm də ümumilikdə tədqiqatçılarda felsefə tarixi haqqında müfəssəl təsəürat yaratmaq baxımından da olduqca faydalıdır.

Makovelski hesab edir ki, məhz sxolastikanın son dövrlərindən başlayaraq Qərbi Avropa felsəfəsində əql amili öncə keçməyə başlayır. Fikrimizcə, bu amil müəyyən mənada intibah

1 A.O.Makovelskinin bioqrafiya və bibliografiyası haqqında dəha ətraflı bax: [2].

2 Sxolastika məktəb felsəfəsi də adlandırılın xristian-katolik kilsə felsəfəsi və ya teologiyasıdır.

dövrü fəlsəfəsi üçün də təməl qoymuş oldu. Cox vaxt fəlsəfə tarixçiləri Qərbi Avropa intibahını sxolastika kimi orta əsrlərdə geniş yayılmış dini-fəlsəfi cərəyanından təcrid edərək, fəlsəfə fikrin yeni bir sahifəsi kimi təqdim etməyə çalışırlar. Amma qeyd etmək lazımdır ki, əslində, renesans fəlsəfəsi qeyd olunan bu cərəyanın əsas təlimlərinin, xüsusən də realizmin³ daxilindəki ziddiyətləri üzə çıxararaq, nominalizm⁴ və konseptualizm⁵ kimi sxolastik təlimlərlə mübarizə apararaq və nəhayət müəyyən mənada qeyd olunan bütün bu təlimlər vasitəsilə təhrif olunan antik fəlsəfəyə birbaşa dönüs edərək meydana çıxdı.⁶ Bütün bu proseslər qırılmaz olaraq bir-birilə bağlanıb fəlsəfə tarixində yenidən doğulma fəlsəfəsinin⁷ doğulmasını qaćılmasız etdi.

Makovelski Fransanın Lill şəhərindən olan Alan (Alain de Lille) (1128-1202/03) adlı teoloq-sxolastin da fəlsəfə tarixindəki fəaliyyətini xüsusi olaraq önə çəkir. O yazır ki, Lillən olan Alan eynən Benedikt Spinoza (1632-1677) kimi, aksiom və teoremlərdən istifadə edərək həndəsi metodlarla Xristianlığın ən böyük və daha geniş yayılmış qollarından olan katolisizm cərəyanını, bu cərəyanın əsas ideyalarını sistemli şəkildə təqdim etməyə çalışırdı.⁸ Bu mənada, “Təbiətin fəryadı” (De Planctu Naturae) adlı əsərin müəllifi olan Alanın Spinozaya müəyyən təsiri də duyulmaqdadır. Həmçinin Makovelskinin də qeyd etdiyi kimi, “Lillən olan Alanın Spinozanın məşhur “Etika”sındakı formaları (əsasən yazı üslubu və tərtibat tərzi nəzərdə tutulur-Z.R.) qabaqlaması da təsadüfi deyil” [1, s.263, 331]. “Təbiətin fəryadı” adlı əsərin rus dilinə olan qısa tərcüməsində (Плач Природы) əsərin yazılıma stilinin, bütövlükdə əsərin tərtibatının müəyyən qədər Spinozanın məşhur “Etika”sını xatırlatdığını da müşahidə edirik [5, s.330-347]. Alanın adı çəkilən əsərində orta əsr sxolastlarının düşüncə tərzinə xas suppozisiyaları⁹ da sezmək mümkündür. Fikrimizcə, orta əsrlərdə olduqca geniş yayılmış suppozisiya probleminin eks istiqamətə şəkil dəyişmiş təsirləri Spinozanın təbiət (natura) kəlməsindən-anlayışından da yan ötməmişdir. Bu cəhətdən, Spinozanın fəlsəfəsində müxtalif mənalarda və fərqli paradigmalarda təqdim olunan təbiət problemi də spinozizmin daxilində bir suppozisiyadır [12].

³ Realizm latınca həqiqi, gerçək mənalarnı verir. Bütövlükda Platonun fəlsəfi sistemi və Aristotelin materia və forma təlimi realizmə nümunədir. Yani realizmə görə, dark olunacaq hər bir şeyin həqiqəti, gerçəyi onun mənə və mahiyyəti dark edən subyektindən kanarda mövcuddur. Əqlin dark edacayı hər bir şey kölgədir, göründür, əksdir (massan, Platonda və neoplatonizmdə olduğu kimi). Əqlin bu haqqatları və gerçəklər aləminə (ideyalar və formalar) hər hansı nüfuzu mümkünsüzdür [3, s.239-240].

⁴ Nominalizm (latınca ad, konkret ada aid olan mənalarnı verir) görə, Platon ideyaları, Aristotelin formaları, ümumi və ya universal anlayışlar (massan, insan deyilən bir sey yoxdur, insan qığda anlayış kimi var. Konkret o, bu və ya digər fərd var. Vaxt deyilən məfhum yox, olmamış tam gerçək. Onun birbaşa mahiyyəti da özündədir. Bu mahiyyətin onun özündən kanarda olmasına qeyri-mümkündür [3, s.199]. Qeyd etmək lazımdır ki, orta əsrlərdə bir-birinə zidd olan bu iki dini-fəlsəfi konsepsiya nümayəndləri arasında daima kəskin fikir mübarizəsi getmişdir [4, s.368-383].

⁵ Konseptualizm (latınca fikir, düşüncə, anlayış, ifadə mənalarnı verir) görə, Platon ideyaları, Aristotelin formaları, ümumi və ya universal anlayışlar müstəqil ontoloji gerçəklilikdən məhrum olsalar da, yəni nominalizmdə olduğu kimi ancaq subyektiv xarakter daşıyaraq sifir əqlin məhsuluna çevrilənlər, dark edən qığda gerçəklilikdə tək-tək şəyler arasında müəyyən bir bağlılıq və ya rəbətə da yaradırlar. Ümumilikdə dark etmə prosesinə təsir edir [3, s.239-240].

⁶ Tanınmış fəlsəfə tarixçisi Əhməd Kərədi Zəkuyev (1888-1968) hesab edir ki, “sxolastika dövrünün ideoloji cərəyanlarından olan nominalizm və realizmین meydən gəlməsinə İslam fəlsəfəsinin qollarından olan mətəzəlik təliminin tasırları böyük olmuşdur” [6, s.9]. Qeyd edək ki, Qərb və Şərqi dini-fəlsəfi təlimləri haqqında bənzər mühəkimələr və müqayisili təhlillər Ə.K.Zəkuyevin digər əsərlərində də özəksini tapır [7,8,9,10,11].

⁷ Renesans sözü fransız dilindən hərfi tərcümədə məhz bu mənəni verir.

⁸ Təssüf kimi, Makovelski Lillən olan Alanın konkret olaraq hənsi əsərini nəzərdə tutması, onun bu riyazi formadan harada və necə istifadə etdiyi yazır.

⁹ Suppozisiya latın dilində “suppositio” sözdündəndir. Əlavə etmə, artırma, gizlice, xalvətə qoyma, dəyişmə, dəyişdirmə, qəsdən dəyişik salma və s. kimi mənalarnı verir. Suppozisiya orta əsr, xüsusən də sxolastika dövründə qələm almış fəlsəfi traktatlarında istifadə olunma yeri və eləcə də mətnin ümumi kontekstindən aslı olaraq eyni bir sözün, anlayışın və ya terminin mənasının bilərkən dəyişdirilməsi və əsərin daxilində müxtalif mənalardan almışdır. Bu ənənə sxolastika dövrünün filosoflarının demək olar ki əksəriyyətinə xasdır. Onlar dinin təqiblərindən qorunmaq məqsədilə əsərlərindəki müxtalif təhlükəli anlayışları tamamın farqları, bəzən mənasından olduqca uzaq sözlərlə əvəz edirdilər. Sonrakı dövrlərdə isə (xüsusən də yeni dövrdə) bu problem suppozisiya məruz qalmış terminlərin monaca hərfi olaraq qəbul olunması, anlaşılmazlıq tərətməsi, ziddiyətlərə səbəb olması və s. bu kimi digər çətinliklərə də yol açmış oldu.

Renesans dövrü

Makovelski yazır ki, “İntibah dövrü mütəfəkkirlərinin əsas xidmətləri ondan ibarətdir ki, onların səylərilə elm, xüsusən də məntiq üzünü təbiətə, həyata və gerçaklığa doğru çevirdi. Bununla da, fəlsəfə tarixində empirik və riyazi metodların əhəmiyyəti xeyli dərəcədə artdı” [2, s.306]. “Renesans dövrünün ən tanınmış filosoflarından biri və bu dövrün aristotelizminin ən parlaq nümayəndəsi olan Pyetro Pomponatsi (1462-1525) ərəbdilli fəlsəfədə əsaslandırılan ikili həqiqətlər yəni, din və fəlsəfənin bir-birində aslı olmayan, hər birinin özünəməxsus müstəqil həqiqətlərinin mövcudluğunu haqqında olan təlimi yenidən canlandırdı” [2, s.290-291]. Fikrimizcə, İntibah dövründə Pomponatsi və eləcə də digər çoxsaylı naturfilosoflar antik fəlsəfəyə qayıtmışla İslam alimlərinə və artıq çoxdan konkret İslam mütəfəkkirləri tərəfindən əsaslandırılan təlim və sistemlərə də bir növ dönüş etmiş oldular.¹⁰ Bu da öz növbəsində, müsəlman mədəniyyətini təmsil edən alimlərin orijinal təlimlər yarada bilməsi, özünəxas ideya və konsepsiyalara sahib olmasına bir daha əyani sübutdur.¹¹

Amma renesans dövrü Makovelskinin qeyd etdiyi formada elmi istiqamət götürərək tamamən yeni elmə - fəlsəfəyə doğru istiqamətlənsə də, yenə də özündə orta əsr fəlsəfəsinin elementlərini, xüsusən də mistikanı, irrasional təfəkkür tərzini qorumaqda davam edirdi. Bu cəhət Nikolay Kuzalı (1401-1464) və Cordano Brunonun (1548-1600) yaradıcılığında xüsusən özünü göstərməkdədir. Makovelski də yazır ki, “N.Kuzalıya görə, hər bir fərd aləmin bir aynasıdır. İstənilən insan özündə bütün kainatı, həyatın mümkün hər bir formasını əks etdirən “parvus mundus”dur (kiçik əlam və ya mikro kosmos-Z.R.)” [15, s.2]. İntibah dövrünün mütəfəkkirlərində də özünü açıq şəkildə göstərən bu cəhət, yəni mistika (ümumi şəkildə irrasional düşüncə və antroposentrizm elementləri) elə Antik fəlsəfədən qalma bir mirasdır. Fikrimizcə, mistika ilk dəfə məntiqi cəhətdən daha da əsaslandırılmış və fəlsəfi formaya salınmış şəkildə Platonun sistemində öz əksini tapmışdır. Platonizm isə fəlsəfə tarixində özündən sonra meydana gələcək bütün mistik-fəlsəfi təlimlər üçün əsas bazadır. Onların açarıdır. Platon fəlsəfəsinin elementləri ümumilikdə rasionalizm yolu tutmuş intibah dövrü filosoflarında da özünü qabarğı şəkildə göstərməkdədir. Makovelski də “N.Kuzalının mistik fəlsəfi sistemindəki ziidlərin və ya əkslərin qovuşması, eləcə də bir-birinə qarşı duran tərəflərin vəhdəti prinsipi olan “coincidentia oppositorum”u, o cümlədən bu prinsipdən irəli gələrək Tanrıının mütləq maksimum və minimum kimi səciyyələndirməsini ümumi şəkildə Platon ənənələrinə müncər edir” [15, s.3].

Makovelskiyə görə, Platon (platonizm) və Plotin (neoplatonizm) fəlsəfi ənənələri C.Brunonun mistik-panteistik fəlsəfi sistemində də davam etdirildi. O yazır ki, “ümumilikdə C.Brunonun fəlsəfi cəhətdən əsaslandırmağa çalışıldığı sonsuz kainatlar nəzəriyyəsi ilə təbiətdəki predmet və proseslərarası qarşılıqlı əlaqə, bağlılıq, asılılıq və bütün bu kimi vacib məqamların bir-birini zəncirvari şəkildə şərtləndirməsi prinsipi də fəlsəfə tarixinə daxil oldu” [1, s.297]. Makovelski ümumilikdə fəlsəfə tarixinin tədqiqatçısı olsa da, onun əsas maraq dairəsi və araşdırıldığı əsas sahə antik fəlsəfədir. Bu cəhətdən onun orta əsrlər, intibah, yeni dövr fəlsəfəsi və eləcə də alman klassik fəlsəfəsinə təmsil edən filosofları hər dəfə antik dövrün müdrikləri ilə

¹⁰ Ə.K.Zəkuyev yazır ki, “Yaxın Şərqi filosofları Aristotel və digər yunan filosoflarının tərcümələrindən əlavə həm də müəyyən dəqiqləşdirmə və düzəlşələr apararaq, bu əsərlərin həqiqətən Aristotel və ya digər filosoflara aid olmalarını da aşkarlamışdır” [6, s.13].

¹¹ Bu fikir bəzi Qərb şərqşurası alımları, məsələn, E.Renan (1823-1892), İ.Qoldzihər (1850-1921) və digərləri tərəfindən inkar edilir. F.A.Q.Toluk (1799-1877), R.P.A.Dozi (Dozy) (1820-1883), E.H.Palmer (1840-1882), R.Hartmann (1881-1965) və digər tədqiqatçıların isə bu məsələyə münasibətləri kifayat qədər subyektiv və heç də birmənalı deyil. Qeyd edək ki, sonuncu dörd tədqiqatçıya görə, İslam fəlsəfəsinin əsas qollarından olan sufizm birbaşa olaraq fars maqləmlərinin qədim təlimləri, aryanızm və məkan baxımından sırf olaraq İranın Xorasan vilayətilə bağlıdır [13, s.59-60]. Makovelski də hesab edir ki, “panteizm sufizmə daxil edən farslar olmuşdur... Bu amil isə, sufizmin o zaman İranda və Azərbaycanda geniş yayılmış neoplatonizmə yaxınlaşmasına səbəb olmuşdur” [14, s.20].

müqayisə edərək, onlar arasında müyyən varislik əlaqələrinin olmasını üzə çıxarmaq cəhdini bu kimi yaxınlıqları aşkarlamaq marağı heç də təsadüfi hal deyil. Əksinə, bu formalı komparativistik tədqiqat üslubu Makovelski kimi peşəkar fəlsəfə tarixi tədqiqatçısına xas olan müsbət bir cəhdədir.

Yeni dövr Qərb fəlsəfəsi

Ümumilikdə yeni dövr Qərb Avropa fəlsəfəsini dəyərləndirən Makovelski yazır ki, "XVII-XVIII əsrlərdə Qərb Avropada kainati bir mexanizm qismində nəzərdən keçirən mexaniki materializm inkişaf edirdi" [16, s.6]. Makovelski yeni dövr Qərb fəlsəfəsi və bu dövrün bir növ başlangıç sehifəsi, rasionalizmin ən görkəmli nümayəndələrindən olan Rene Dekart (1596-1650)¹² haqqında düşüncələrini qələmə alarkən yazar ki, "R.Dekartın fəlsəfə tarixindəki məşhur çağırışına görə, düşüncədən hasil olan şübhənin özü şübhəsiz ki, əql - təfəkkür əlamətidir" [1, s.307]. Yəni Dekartın "Mən düşünürəm, deməli mən mövcudam" (cogito ergo sum) şüarı fəlsəfə tarixində sözün həqiqi mənasında inqilab etdi. Dekartın fəlsəfə səhnəsində görünməsi ilə uzun əsrlər boyu davam edən iradə və əql mübarizəsi əqlin qələbəsilə yekunlaşdı. Belə ki, xristian dininin təbliğ etdiyi "hər şey, o cümlədən insanın düşüncəsi - iradəsi şübhəsiz ki, Tanrıının mütləq iradəsinə tabe olmaqla baş verir" deyimi Dekart tərəfindən şübhə altına alındı. Dekart sübut etdi ki, düşünmək və şübhə etmək öz iradəni onun (xristian ilahiyyatının təbliğ etdiyi kimi Tanrıya) iradəsinə tabe etməklə yox, birbaşa əqlin öz diktəsilə müstəqil və fərdi şəkildə baş verir. Deməli, heç bir qüvvədən aslı olmayaraq tam müstəqil şəkildə düşünməyi, düşündükçə şübhə etməyi, yəni saf-çürük etməyi bacaran əql həqiqəti müqəddəs yazırlara inanaraq, onlardan çıxış edərək, ilahi mötnəldən hazır şəkildə əzx edərək deyil, özü dərk edərək, özü düşünərək qazana bilər və bilməlidir. Dekarta görə, düşünərək yaşayan insanın iradəsi ancaq və ancaq əqlə, onun qanunlarına tabe olmalıdır. Bununla Dekart həm də fəlsəfə tarixində əql erasına yol açmış oldu. Dekarta görə, dinin birbaşa vəzifəsi və ən əsas hədəfi insanın mənəvi dünyasının düzgün fəaliyyət göstərməsini təmin edəcək əxlaq normalarını, qanunları işləyib hazırlanmaqdan ibarət olmalıdır. Cartesius¹³ hesab edir ki, insanın mövcudluğunu onun öz əqli dərk edirə, deməli, istənilən iradə öz yerini qanuna uyğunluq və zərurətə vermelidir. Məhz Dekartın rasional fəlsəfi görüşləri ilə fəlsəfə tarixində Tanrı zərurət, səbəbiyyət, qanuna uyğunluq, nizam, əlaqə, bağlılıq və s. bu kimi atributları da qazanmış oldu. Fikrimizcə, Dekartın rasional fəlsəfi sistemi ilə onadək olan metafizika da yeni bir elmi fəlsəfə forma aldı. Tanrı-varlıq, aləm-mövcudluq problemləri tamamilə yeni inkişaf istiqamətləri götürdü.

Makovelskinin Benedikt Spinoza (1632-1677) haqqında da fikirləri olduqca maraqlı və son dərəcə orijinaldır. O hesab edir ki, "bütövlükdə Spinozanın fəlsəfə sistemi statik metafizika, onun özü isə ardıcıl sinquyaristdir" [15, s.10-11].¹⁴ Qeyd edək ki, Spinoza Tanrı və ya substansiyani əbədi, dəyişməz və hərəkətsiz kimi təqdim etsə də, bu, elə birbaşa Tanrı-substansiyanın bu keyfiyyətlərdən, yəni dəyişmə və hərəkətdən məhrum olması anlamına gəlməməlidir. Çünkü Spinozaya görə bu xüsusiyyətlərin özləri də sonsuz moduslar (xassələr) qismində substansiyaya daxildir. Spinozizm iddia edir ki, bütün sonlu və sonsuz moduslar substansiyadadır. Onun ayrılmaz hissələridir. Deməli, mənətiqi olaraq dəyişməz və hərəkətsiz olan sonsuz substansiya dəyişmə və hərəkət kimi sonsuz keyfiyyətlərə də mütləq şəkildə malikdir. Bu və təbiətdə mövcud olan bu kimi bütün mümkün keyfiyyətlər, xassə və xüsusiyyətlər substansiyanın "üzərində",

¹² Makovelskinin xüsusi olaraq tədqiq etdiyi filosoflardan biri də Rene Dekart və onun rasional fəlsəfə sistemidir [17].

¹³ Karteziyanlıq R.Dekartın latinlaşmış soy adı (Cartesius) ilə bağlı olan rasional fəlsəfə təlimidir. Bu təlimin nümayəndələri əqlin inanmadan üstünlüğünü sübut etməyə çalışırlar.

¹⁴ Sinquyarizm dualizm və plüralizmin əksinə, aləmdəki əsaslı (sonsuz müxtəliflik, rəngarənglik və dəyişkənlilikləri) vahid prinsip (monizm prinsipi) əsasında həll edən fəlsəfə təlimidir.

onun hüdudları-müstəvisi, çərçivəsində cərəyan etməkdədir. Substansiya həm də təbiətdir. Hər şey ondadır. Ondan kənarda heç nə yoxdur. Bu cəhətdən düşünürük ki, Spinozanın təlimini tam olaraq statik bir fəlsəfə sistem kimi qəbul etmək tam olaraq doğru deyil [12].

Makovelski yazır ki, "Frensis Bekon (1561-1626) elmin, eləcə də fəlsəfənin din, teologiya, nüfuzlu şəxslərin təsiri (*Platon, Aristotel, Aqvinali Foma nəzərdə tutulur* - Z.R.), birmənalı subyektiv fikirlər və s. bu kimi digər ünsürlərdən azad edilməsi uğrunda israrla mübarizə aparırdı" [1, s.343]. Fikrimizcə, Bekon bu mübarizəsi ilə gələcək əsrlərin elmi, fəlsəfəsi üçün də əsaslı bir baza hazırladı. O, fəlsəfə tarixində empirik təcrübəni öne çəkərək fəlsəfə cəhətdən tam sistemli şəkildə əsaslandırmış, praktik biliyə olduqca geniş muxtarıyyət qazandırdı. İlk dəfə Bekonun fəlsəfə sisteminde praktikanın, fəlsəfənin sualları və ya həqiqətlərin dərkindəki müstəsna rolu da fəlsəfə cəhətdən əsaslandırılmış oldu. Bu mənada XVII əsr Qərb fəlsəfəsi fəlsəfə tarixində ən mühüm dönüş nöqtələrindən birinə çevrildi. Elmdəki coxsayılı kəşflər məhz bu dönmədə gerçəkləşmiş oldu. Dekartın rasional, nəzəri, riyazi, Spinozanın bütün bunlarla yanaşı, həm də batini-intuitiv metodları (*scientia intuitiva, amor Dei intellectualis*), Bekonun praktik, bilavasita obyektiv gerçəklilikdən çıxış edən, modusları (mövcudları) dilə gətirərək həqiqətləri onların özündən eşidən və insanların hissələrlə sıx bağlı olan sistemli metodları sözün həqiqi mənasında elmdə və fəlsəfədə çevriliş etdi.

Bütün bunların mənətiqi davamı kimi XVIII əsrədə fəlsəfədəki Bekon yolu daha da inkişaf etdirildi. Onun çizdiyi fəlsəfə sistem bu dövrün ən tanınmış filosoflarından biri olan Con Lokkun (1632-1704) sistemində özünün zirvəsinə çatdı. Makovelski yazır ki, "Lokka görə, insan əqlinin imkanları sonsuz kainatla müqayisədə son dərəcə məhdud olduğundan əqlən düzgün istifadə edərək onu ancaq onun bilavasitə dərk edə biləcəyi şeylərə yönəltmək lazımdır" [1, s.358]. Fikrimizcə, Makovelskinin Lokkun fəlsəfəsini üümülləşdirərək gəldiyi bu yekun xülasədən belə bir nəticə çıxarmaq olar ki, Lokk bu ideyaları ilə onadək olan fəlsəfəni sırf metafizik suallar çərçivəsindən azad etdi. Lokk, bir növ, fəlsəfəni yenidən haşıyəyə aldı. Əsrlərlə toplanmış və hələ də birmənalı cavablarını tapa bilməyən çətin sualları onun sərhədlərindən müvəqqəti olsa da, kənar etdi. Fəlsəfənin əbədi sualları yenə də qocaman fəlsəfə tarixində qalmaq şərti, illərlə qazandığı öncül yerlərini bu sualları düşünən fəlsəfəsinə - insan və onunla bilavasitə bağlı olan suallara təhvil verdi. Fikrimizcə, bütün bu qeyd olunanlardan irəli gələrək sonralar Kantın fəlsəfə sisteminde daha əsaslı şəkildə işlənib hazırlanan aqnostisizm¹⁵ prinsipinin əsası da məhz ingilis idealist fəlsəfəsinin coxsayılı ardıcılları tərəfindən qoyuldu. Makovelski yazır ki, "David Yumun (1711-1776) fəlsəfəsinin yekun nəticəsi mütləq aqnostisizm və birmənalı skeptisizmə tamamlandı" [1, s.373].

Makovelskiyə görə, "Lokk fəlsəfəsinin ən məşhur davamçılarından Corc Berkli (1685-1753) xarici təcrübədən imtina edərək, öz fəlsəfə sistemini Lokkun da yeganə həqiqi bilik mənbəyi hesab etdiyi daxili təcrübə (Lokkdan fərqli olaraq xarici təcrübədən tamamən imtina edərək) üzərində qururdu" [1, s.369]. Fikrimizcə, bununla da daxili təcrübə, eləcə də müyyən mənada onunla sıx şəkildə bağlı olan mistika fəlsəfə tarixində müyyən bir elmlilik qazandı. Batini kəşf etmənin mistik yox, əql üçün daha anlaşılan olan psixoloji izahı Lokk və Berklinin ideallaşdırıldığı daxili təcrübəyə bu elmliliyi qazandırdı. Digər tərəfdən, XVII-XVIII əsrlərdə Böyük Britaniyada yeni bir istiqamət olan mexanika və ya Isaak Nyuton (1642-1727) xətti də inkişaf edirdi. Onun elmi kəşfləri Britaniya imperiyasının iqtisadi cəhətdən çıxırlanmasının

¹⁵ Aqnostisizm dünyani dərk etməyin mümkün olmadığını, insan əqlinin məhdud olub, duyğular xaricində heç bir şeyi dərk edə bilmədiyini iddia edən fəlsəfə nəzəriyyədir.

zəmin hazırladı. Makovelski hesab edir ki, "Nyutonun keşfləri və elmi fəaliyyəti ingilis dənizçiliyinin inkişafına da böyük tövhə vermişdir" [18, s.59].

Makovelski qeyd edir ki, praktik ənənələrin (empirizm, sensualizm və s.) davam etdiyi fəlsəfə XVIII əsr fransız materialist filosoflarına da təsir göstərək onların yaradıcılıqlarında da öz əksini tapdı. O yazar ki, "Etyen Bonno de Kondilyakın (1715-1780) fəlsəfi sistemində Dekartdan başlayan rasionalizm ənənələrlə yanaşı, ingilis idealistlərinin empirik və sensualist baxışları da əks olunurdu" [1, s.395]. Fikrimizcə, bu əsrlərdən başlayaraq Qərbi Avropa fəlsəfə tarixində rasionalizm və empirizm vəhdətdə birləşdi. Yuxarıda qeyd olunan əsrədək fəlsəfədə ənənəvi qəbul olunmuş ikinci və ya köməkçi mövqə (emprizm) artıq əsas mövqə və həqiqi elmi biliklərlə (rasionalizm) qovuşdu. Empirik biliyin rasional biliyklə bərabər tutulması isə təcrübə elmlərin də sürətli inkişafına daha əsaslı zəmin hazırladı. Heç təsadüfi deyil ki, təbiətşünaslığın müxtəlif sahələrindəki bir çox elmi keşflər də məhz bu biliyə - empirik faktlara əsaslanaraq XVIII əsrə gerçəkləşdi. Təcrübə və onun metodlarına əsaslanan bir çox yeni elm sahələri də məhz qeyd olunan bu dövrə meydana gəldi. Nyuton mexanikasının fransız maarifçilərinin də dünyagörüşünə təsirləri böyükdür. Makovelski yazar ki, "Nyutonun Fransada populyarlaşmasında XVIII əsrə fransız maarifçiliyinin də əsasını qoyan Fransua-Mari Volterin (1694-1778) "Nyuton fəlsəfəsinin elementləri" kitabının rolü böyük olmuşdur" [18, s.64]. Makovelski hesab edir ki, fransız maarifçilik fəlsəfəsinin növbəti davamçısı və pozitivizmin¹⁶ banisi "Ogüst Konta (1798-1857) görə, sosiologiya bütün elmi biliklərin tacı, elmlərin iyerarxiyasında sonuncu bənddir" [16, s.14].

Alman klassik fəlsəfəsi

Makovelski bilik növləri arasında olan qeyd etdiyimiz bəlli vəhdət ənənələrinin alman klassik fəlsəfəsində də eyni xətt üzrə davam etdiyini xüsusi olaraq qeyd edir. O, yazar ki, "Immanuel Kant (1724-1804) "Xalis zəkanın tənqididir"¹⁷ (Kritik der reinen Vernunft) adlı məşhur əsərində empirizm və rasionalizmin vəhdətini yaradaraq onlar arasında mövcud olan ziddiyatlıların həllini əsas məqsəd kimi qarşıya qoyurdu" [1, s.403]. Fikrimizcə, Kantın fəlsəfə tarixində ən böyük xidmətlərindən biri Makovelskinin də qeyd etdiyi "Xalis zəkanın tənqididir" adlı əsərində əqlin, hissənin və bunların heç birilə şərtlənməyən təcrübədən kənar (apriori) biliyin özünəməxsus qanunlarının olmasına sistemli şəkildə əsaslandırmasıdır. Makovelski hesab edir ki, "təcrübədən kənar bilik məsələsində Kant fəlsəfəsi platonizm ruhuna yaxındır" [1, s.402]. Fikrimizcə, Kant tərəfindən apriori bilik probleminin¹⁸ fəlsəfə cəhətdən əsaslandırılması ilə onadək fəlsəfə tarixində özünə qəti şəkildə təyin olunmuş yer tapa bilməyən təcrübə bilik (aposteriori), daxili praktika və ya əvvəldə toxunduğumuz mistika da yeni elmlilik və məntiqilik qazanmaqla yanaşı, ilk dəfə bir sualda birləşərk fəlsəfə problem kimi vəhdətdə həll olundu. Kant öz fəlsəfəsində biliyin hər üç formasını (aposteriori, rasional və apriori)¹⁹ eyni bir sistem daxilinə yerləşdirə bildi. Beləliklə, Spinozanın ömrünün sonunadək həll edə bilmədiyi problem, daha doğrusu, fəlsəfə cəhətdən əlaqələndirə bilmədiyi üçlük (empirik, rasional və intuitiv) suali [19] Kantda özünün kifayət qədər əsaslandırılmış həllini tapdı. Spinozadan fərqli olaraq Kant göstərdi ki, istər təcrübə, istərsə də rasional bilik vasitəsilə fenomenləri - spinozizmin sonlu moduslarını dərk etmək mümkündür. Amma nə təcrübə, nə də əql onun obyektiv reallıqlar

¹⁶ Pozitivizm konkret elmləri həqiqi və gerçek biliyin yeganə mənbəyi sayan elmi-fəlsəfə cərəyanıdır.

¹⁷ Bu əsər Azərbaycan dilinə "Xalis zəkanın mühakiməsi" kimi də tərcümə olunur.

¹⁸ Bir çox tədqiqatçılar Kantın bu məsələdə Spinozanın təsiri altında olmasını qeyd edirlər [20].

¹⁹ Apriori biliyi daha geniş mənada, yəni daxili praktika, kaşf və intuisiya mənasında başa düşmək şərti də nəzərə alınmalıdır.

aləmi hesab etdiyi noumenlər aləminə nüfuz edə bilir. Yəni hissələr və əql özündə şeylər olan noumenlərin birbaşa özlərini yox, onların təzahür edən tərəfləri - fenomenləri dərk etməklə kifayətlənir. Bir elm kimi məntiqin və ümumilikdə məntiqi təfəkkürün əsası olan rasional bilik məhz bu məqamdan - nöqtədən başlayaraq fəaliyyət göstərir. Konda insanın dərk etmə prosesi və onun imkanları bəlli bir çərçivəyə yerləşdirilir. Bütövlükdə insanın intellektual imkanları da müəyyən bir həsiyə ilə mahdud şəkildə hazırlanmış olur. Makovelski yazar ki, "Kant öz fəlsəfə məqsədini belə xarakterizə edir: 1) metafizikanın köhnə binasını yuxmaq; 2) tənqididə fəlsəfəsinin köməyilə yeni teməllerin əsasını qoyma; 3) köhnə metafizikanın yerinə; a) təcrübə üçün kiçik bir ev; b) exlaq üçün möhtəşəm imarət inşa etmək" [21, s.14].

Klassik alman fəlsəfəsinin nəhənglərindən olan Georg Vilhelm Fridrix Hegelin (1770-1831) fəlsəfə ərsinin tədqiqi də Makovelskinin araşdırılmalarında xüsusi yer tutur. Makovelski yazar ki, "Hegelin fəlsəfə sisteminde dialektika olduqca mühüm, fəlsəfə iyerarxiyaca yüksək yerə sahib olduğundan tədqiqatçılar onun fəlsəfəsini bəzən panlogizm kimi də qiymətləndirirlər" [1, s.456].²⁰ Ümumi şəkildə Hegelin təliminə görə, aləmdə mümkün olan hər bir şey, eləcə də aləmin özü mütləq ideyanın bir hissəsidir. Aləm anlayışlar toplusu, mütləq ideyanın təzahürü, sonsuz ideyalar sistemidir. Hegelin mücərrəd sisteminde hər bir mövcudluq ideya (mənə) daşıyıcıdır. Fikrimizcə, bu kimi məqamları nəzərə alıqda fəlsəfə tarixində ən mücərrəd və son dərəcə mürəkkəb fəlsəfə sistemlərdən biri olan Hegelin fəlsəfəsi də mistikadan tam azad deyil. Hegel ərsindəki bu cəhəti Makovelski özü də xüsusi olaraq qeyd edir [1, s.463]. Düşünürük ki, Hegelin dialektik olduğu qədər, həm də mistik olan fəlsəfə təliminin formallaşmasında Spinozanın da eməyi xüsusi idir. Hegel yazırkı ki, "spinozizm hər bir fəlsəfənin başlangıcıdır" [22, s.144].

Nəticə

Aleksandr Osipoviç Makovelskinin Azərbaycandakı elmi və fəlsəfə yaradıcılıq dövrü olduqca zəngindir. Onun paytaxtimizin bir çox ali təhsil ocaqlarında və elmimizin beşiyi sayılan Azərbaycan Milli Elmlər Akademiyasındaki gərgin və son dərəcə məhsuldar fəaliyyəti də təqdirəlayıqdır. Ölkəmizdə fəlsəfə tarixi üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında Makovelskinin əməyi müstəsnadır. Bütövlükdə Qərb fəlsəfəsi və məntiq tarixinin öyrənilməsində onun aktuallığı ilə səciyyələnən araşdırılmalarının dəyəri bu gün də misilsizdir. Makovelski ərsinin aktuallığını artırın ən mühüm amillərdən biri də onun əsasən antik dövr fəlsəfəsi, xüsusən də sokrataq-pedeki yunan fəlsəfəsinin ən tanımış və dünyamiqyaslı tədqiqatçılarından biri olması ilə yanaşı, fəlsəfə tarixinə həsr olunmuş araşdırılmalarının xronoloji cəhətdən olduqca genişliyidir. Makovelskinin tədqiqat dairəsi təkcə nəhəng fəlsəfə ərsə malik olan antik dövrlə yox, Qərb fəlsəfə tarixinin bütün sonrakı əsas dövrləri də bu və ya digər dərəcədə əhatə edilərək, klassik alman fəlsəfəsinin təsiri altında olan XIX əsrin ən görkəmli filosoflarının fəlsəfə sistemlərinə müraciətlə tamamlanır. Makovelski ərsinə müraciət etdiyi hər bir Qərb filosofunun fəlsəfə tarixi kontekstində dolğun fəlsəfə obrazını yaratmağa çalışır. Dövrün şərtləri çərçivəsində fəlsəfə təlimlərə mümkün qədər obyektiv qiymət verir. Bununla belə, Makovelskinin Qərb fəlsəfə tarixilə bağlı tədqiqatlarında Sovet dönenminin ideoloji təsirləri də açıq şəkildə hiss olunur. Onun Qərbin düşüncə tarixilə bağlı araşdırılmalarından dövrün ictimai elmlər, xüsusən də fəlsəfə qarşısında qoyduğu məcburi tələbləri kənarlaşdırıldıqda Makovelski ərsi olduqca sistemli və məntiqi bir forma alır. Bu cəhətdən, onun XI-XIX əsrlər Qərbi Avropa fəlsəfəsilə bağlı əsərləri Sovet dönenində yazılmış əksər analoji əsərlərlə müqayisədə, bu gün də ümumilikdə Qərb fəlsəfə tarixini izləmek üçün ən əsas mənbələrdən biri olaraq qalır.

²⁰ Panlogizm latınca "hər şey və əql" mənələrini verir. Panlogizm fəlsəfə təlim, metafizik nəzəriyyədir. Panlogizm əsas tələblərinə görə, bütün mövcudatlar əqlin və ya loqosun təzahürü cəmidir. Bu nəzəriyyəyə görə, aləmin özü də loqosun gerçikləşmə məhsuludur. Panlogizm gerçəkliliyi aqildə sayan, hər şeyi mütləq ideya kimi qəbul edən fəlsəfə təlimidir.

ƏDƏBİYYAT

1. Маковельский, А.О. История логики. Москва: Кучково поле, 2004, 480 с.
2. Маковельский, А.О. Библиография. Баку: Издательство Академии Наук Азербайджанской ССР, 1964, 68 с.
3. Historical dictionary of medieval philosophy and theology // Edited by Stephen F. Brown, Juan Carlos Flores. Maryland: Scarecrow Press, Inc, 2007, 389 p.
4. Brown, S. Walter Burley, Peter Aureoli and Gregory of Rimini // Routledge History of Philosophy. Volume III. Medieval Philosophy. Edited by John Marenbon. New York: Routledge, 2004, pp. 368-385.
5. Памятники средневековой латинской литературы X-XII веков // Ответственные редакторы: М.Е.Грабарь-Пассек и М.Л.Гаспарова. Москва: Наука, 1972, 531с.
6. Закуев, А.К. Из истории арабоязычной логики средних веков. Баку: Элм, 1971, 83 с.
7. Закуев, А.К. Философия Братьев чистоты. Баку: Издательство АН АЗССР, 1961, 123 с.
8. Закуев, А.К. Психология Ибн Сины. Баку: Издательство АН АЗССР, 1958, 89 с.
9. Закуев, А.К. Философия Ах-Наззама. Баку: Издательство АН АЗССР, 1961, 119 с.
10. Закуев, А.К. Философские воззрения Физули // Труды института истории и философии. Том VIII. Баку: Издательство Академии Наук Азербайджанской ССР, 1955, с. 49-84.
11. Zəkuev, Ə.K. Bəhmənyarın fəlsəfi görüşləri. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1958, 92 s.
12. Rəşidov, Z. Spinozanın fəlsəfi sistemində varlıq problemi // Bakı: Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, "Dövlət və Din" İctimai fikir toplusu, 2016, № 03 (44), s. 47-59.
13. Sufism in the West // Edited by Malik J., Hinnells J. London: Routledge, 2006, 207 p.
14. Маковельский, А.О. Из истории философии в Азербайджане в IX-XII веках // Труды сектора философии, 1960. Том II (VII). Баку: Издательство Академии Наук Азербайджанской ССР, с. 5-25.
15. Маковельский, А.О. Введение в философию. Часть II. Проблема бытия и Проблема оценки. Казань: Издание книжного магазина М.А.Голубева, 1916, 74 с.
16. Маковельский, А.О. Категория причинности и законы природы и общества. Москва: Высшая школа, 1961, 59 с.
17. Маковельский, А.О. В поисках за абсолютной достоверностью. Казань: Литотипография И.Н.Харитонова, уголь воскр. и казанс.. соб. домъ, 1912, 40 с.
18. Маковельский, А.О. Ньютон и его время // Труды института философии, 1946. Том II. Баку: Издательство Академии Наук Азербайджанской ССР, с. 58-68.
19. Rəşidov, Z. Spinozanın fəlsəfəsində intuitiv idrak (scientia intuitiva) problemi // Bakı: Bakı Dövlət Universiteti, İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, 2016, № 24, s. 211-223.
20. Lord, B. Kant and Spinozism: Transcendental Idealism and Immanence from Jacobi to Deleuze. Basingstoke: Palgrave Macmillan, 2011, 214 p.
21. Маковельский, А.О. Введение в философию. Часть I. Понятие о философии и Проблема познания. Казань: Издание книжного магазина М.А.Голубева, 1915, 88 с.
22. Westphal, M. Hegel between Spinoza and Derrida // Hegel's History of Philosophy: New Interpretations. New York: State University of New York Press, 2003, pp. 143-163.